

# Əhalinin qayğı ilə əhatə olunması sosial müdafiə siyasetinin əsas hədəfidir



**"Biz neft kapitalını insan kapitalına çevirməliyik. Neftdən əldə olunan gəlirlərin bir hissəsinə təhsil sisteminin gücləndirilməsinə, gənclərin xaricdə təhsil almmasına, bütövlükdə insan inkişafına yönəltməliyik. "Neft kapitalını insan kapitalına çevirək" deyəndə təkcə elmə, texnologiyalarla, təhsilə qoyulan vəsaitdən səhbət getmir. Səhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerde hörmət olmalıdır..."**

Bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans-dakı çıxışındandır. Bu qədər açıq, bu qədər aydın şəkildə ortaya qoymuş bir mövqə, çağırış, tapşırıq. Azərbaycanda sosial yönümlü layihələrə daha çox üstünlük verilmesi, əhalinin azteminatlı təbəqəsinin sosial şəraitinin yaxşılaşdırılması, pensiyaçılara, əlli ve şəhid ailələrinin, məcburi köçkünlərin rıfah halının yüksəldilməsi, təhsil və səhiyyə xidmətlərinin genişləndirilməsi dövlətin əsas prioritətləri kimi müəyyənləşmişdi. Ölkə başçısı İlham Əliyevin 2003-cü ilde prezident seçkilərindən dərhal sonra ölkədə 600 000-dən çox yənni iş yerlərinin açılmasını hədəf seçməsi də onun Azərbaycana rəhbərlik edəcəyi dövr ərzində sosial siyasetin başlıca konturlarını açıq göstərirdi. Bütün bu hədəflərə nail olmaq üçün isə prezidentin təşəbbüsü və tapşırıqları əsasında həm ayrı-ayrı sahələr üzrə xüsusi Dövlət Proqramları, həm də "Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Programı" hazırlanırdı. Məhz bu proqramların icrası nəticəsində son 12 ilde Azərbaycanda bütün sahələr üzrə inkişaf meyilləri ildən-ildə gücləndi, işsizlik və yoxsulluq tədricən aradan qalxdı, milli iqtisadiyyatın enerji sektorundan asılılığı azaldıldı, qeyri-neft sektorunda, xüsusilə də aqrar və aqrar-sənaye bölməsində rentabilitlik artmağa başladı.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrde həyata keçirilən sosial sərməyə proqramlarından danışarken təhsil sahəsində əldə edilən nailiyyətləri x-

## Neft kapitalından insan kapitalına sərməyə

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı" çərçivəsində minlərlə gəncin dünyanın en məşhur universitetlərində yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi de dövlət başçısının təhsilə olan diqqət və qayğısının təzahüründür. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə hazırlanın və 16 aprel 2007-ci il tarixli sərəncam ilə təsdiq olunan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı"nın əsas məqsədləri ölkədə rəqabətqabiliyyəti iqtisadi sistemin formalasdırılması və davamlı inkişafın təmin edilmesi baxımından respublikamızın müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlliliyinin artırılması ni təmin etməkdən ibarətdir. Bu məqsədlərin icrasının həyata keçirilməsi üçün Dövlət Programının icrasının 9 ili ərzində müvafiq hüquqi baza formalasdırılıb və icra məddətində meydana çıxan məsələlər əsasında daha da təkmilləşdi-

rilib, namizədlərə elektron şəkildə sənədləri təqdim etmə imkanı yaradılıb, onlarla fərdi qaydada keçirilən müsahibələr təşkil olunub və tələbələrin təhsil şəraitinin yaxşılaşdırılması üçün İslahatlar aparılıb.

Xatırladıq ki, bu Dövlət Proqramı artıq başa çatıb. Dövlət Proqramı çərçivəsində son qəbul ili olan 2015/2016-ci tədris ili üzrə, bununla da ümumilikdə, Dövlət Proqramı üzrə tələbələrin seçimi başa çatıb. Təhsil Nazirliyindən verilən məlumatə görə, Dövlət Proqramının müvəffəqiyyətə başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqəudçülər siyahısına daxil edilib. Belə ki, bu ilki müsabiqədə də üstünlük bakanlıqdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakanlıq təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb.

Dövlət Proqramı çərçivəsində ümumilikdə 3558 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün en çox secdikləri ilk 5 ölkə olub. Seçimlər nəticəsində magistratura təhsil səviyyəsində dənərən çox tələbə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London Imperial Kollegi, Moskva Dövlət Beynəlxalq Münasibətlər Instituto, Orta Doğu Texnik Universiteti, Toronto Universiteti, Nanyang Texnologiya Universiteti, Kyoto Universiteti kimi yüksək nüfuzlu ali təhsil müəsəsələrində təhsil alırlar.

İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsilərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət gösterir. Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə merhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət

idareetməsi üçün istifadə olunmasına geniş şərait yaradır. Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezipientura səviyyəsi üzrə) 2021-ci ilde məzun olması gözlənilir. Dövlət Proqramının icrası müddətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr əsas prioritətlərdən biri hesab olunan "Qara qızılın insan kapitalına çevrilməsi" istiqamətində görülən işlər təkan verir.

## 1 ilde azteminatlı ailələr üçün 15 fərman və sərəncam

Vətəndaş firavonluğu, işsizliyin aradan qaldırılması, yoxsulluğun minimuma endirilməsi, əhalinin azteminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının prioritətlərindən biridir. Bu hədəflərə nail olmaq üçün atılan addımlar - sosial dövlət prinsiplərinin ön planda saxlanması, sosial siyaset kursunun iləbil güclənməsi ölkəmizin həm də global iqtisadi böhranın doğurduğu en çətin sınaqlardan uğurla çıxmına imkan yaradıb. Hətta son illərdə Azərbaycanda azteminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər mötəber beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilib.

Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən məqsədönlü tədbirlər nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 5 faizə düşüb. Hazırda dünyada yoxsulluq səviyyəsi Dönya Bankının təklif etdiyi metodologiya üzrə ölçülür və gündəlik gəliri 2 dollarдан aşağı olanlar yoxsul, həmçinin 1 dollar dan aşağı gəliri olanlar ifrat yoxsul hesab edilirlər. Əger 2003-cü ilde dünyada gündəlik gəliri 2 dollar dan aşağı olan, 2,6 milyard əhalinin müəyyən hissəsi ölkəmizdə idisə, həzirdə dünyada gündəlik gəliri 2 dollar dan az olan, 2,5 milyard nəfər arasında Azərbaycan əhalisi artıq yoxdur. Çünkü hazırkı göstəricilərə əsasən, ölkəmizdə adambasaşa ehtiyac meyarının məbləği həzirdə 105 manat səviyyəsindədir. Bundan aşağı gəlirlərə həmin səviyyə arasında yara-

nan fərq isə azteminatlı ailələrə ünvanlı sosial yardım şəklinde dövlət hesabına ödənilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan BMT-nin son hesabatına əsasən, insan inkişafı indeksinə görə 187 ölkə sırasında 76-ci yerdə qərarlaşaraq yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub.

Əhalinin sosial müdafiəsi sahəsində əldə olunan naiiiyyətlər xüsusi qayğıya ehtiyacı olan insanların həyat şəraitini de əhəmiyyəti dərəcədə yaxşılaşdırır. Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, son 1 ilde ölkə başçısı tərəfindən yalnız sosial cəhətdən həssas qruplara bağlı 15-ə yaxın fərman və sərəncam imzalanıb. Həmin sənədərən sosial ödənişlər sahəsinə dair 4 fərman və 1 sərəncamla orta aylıq Prezident təqaüdü müharibə ellilləri və onlara bərabər tutulan şəxslər üçün 50 faizə yaxın, Büyük Vətən Müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8 faiz, Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləği 21,6 faiz artırılıb. Bu fərman və sərəncamlarla həm de ölkədə bir sıra yeni təminat növləri formalaşdırılır. Belə ki, 23 dekabr 2013-cü il tarixli sərəncamla ikinci Dünya Müharibəsində Leningrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə Prezident təqaüdüllərinin ödənilməsinə başlanıb. 27 dekabr 2013-cü il tarixli 72 nömrəli fərmanla ölkədə ilk defə olaraq, 5-den çox uşağı olan qadınları uşaqlarının her birinə görə ayda 30 manat müavinət, 2014-cü il 17 mart tarixli 128 nömrəli fərmanla I qrup elliliyə görə sosial müavinət alan şəxslərə ayda 67 manat sosial müavinətdən əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdü təyin olunub.

Bundan başqa, Prezidentin 18 mart 2014-cü il tarixli sərəncamı ilə müharibə ellilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının 2014/2015-ci tədris ilindən etibarən dövlət büdcəsi hesabına ödənilməsinə başlanıb. 11 avqust 2014-cü il tarixli fərmanla isə bu ilin yanvarından Əfqanistanda sovet qoşunlarının tərkibində beynəlmələ borcunu yerinə yetirəkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında olmuş elan edilən herbi qulluqçuların ailələrinə ayda 200 manat məbləğində Prezident təqaüdülləri təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏSMN) bildirilər ki, hazırda Prezident təqaüdü təyin olunan vətəndaşların sayı 51 min 618 nəfərdir. Son bir ilde isə Prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı 16637 nəfər (47,5 faiz) artıb.

Göründüyü kimi, son illər dövlət siyasetinə uyğun olaraq büdcə gəlirlərinin xərclərinin sahələr üzrə bölgündürüləsi zamanı sosial yönümlülük kursuna dəhaçox üzünlük verilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda sosial yönümlü layihələrin icrasına ildən-ildə dəhaçox vəsait ayrıılır. Məsələn, ötən il dövlət büdcəsindən sosial yönümlülük xərclərə əvvəlki ilə müqayisədə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait ayrıldı. Təkcə bir faktı diqqət yetirək: 2014-cü ildə ölkə üzrə ümumilikdə 506 mindən çox insan sosial müavinət və Prezident təqaüdülləri ilə təmin edilib. Bu dövrde dövlət başçısının müvafiq fərman və sərəncamları ilə sosial cəhətdən həssas qruplara aid 80 min nəfərdək in-sana yönələn sosial ödənişlərdə ciddi artımlar edilib. Bundan başqa, ölkə başçısının müvafiq sərəncamlarına əsasən, 2014-cü ilin əvvəlinədək növbədə olan 1453 nəfər müharibə ellili və onlara bərabər tutulanların hamısı avtomobile təmin olunub.

⇒ Davamı 13-cü səhifədə

# Əhalinin qayğı ilə əhatə olunması sosial müdafiə siyasetinin əsas hədəfidir

⇒ Əvvəli 12-ci səhifədə

## Macburi köçkünlər Prezidentin diqqatində

İlham Əliyevin prezidentliyi dövründə əllil ve şəhid ailələrinin, eləcə də məcburi köçkünlərin mənzil-meişət şəraitinin yaxşılaşdırılmasına yönəli tədbirlər də xüsuslu önəm daşıyır. Təkcə öten il mənzil alan müharibə əllili və şəhid ailələrinin sayı 174 nəfər olub. Həzirdə əllil və şəhid ailələri üçün paytaxtda və daha 4 rayonda cəmənzilli binalar, habelə 52 rayonda 353 fərdi ev tikilir. Ayrılmış vəsait hesabına 2015-ci ilin sonuna dek əllil və şəhid ailələrinə veriləcək mənzillərin sayının 1031-ə çatacağı gözlənilir.

Məcburi köçkünlərin sosial müdafiəsinə gelinçə, bu, dövlət başçısının bütün fəaliyyətlərinin önünde dayanan ən vacib məsələlərdən biridir. İki il əvvəl, 2013-cü il dekabrın 24-də Prezident İlham Əliyevin öz doğum günündə təm-



təraqlı ziyafət məclisində deyil, ölkənin sosial cəhətdən ən həssas təbəqəsinin yanında - məcburi köçkünlərin arasında olması da təsdiçi deyildi. Həmin gün dövlət başçısı Gəncə şəhərində məcburi köçkünlər üçün salınan şəhərciyin açılışını etmişdi. Uzun müddət Gəncə şəhərində məktəb binalarında, universitet yataqxanalarında, bağçalarda müvəqqəti məskunlaşan məcburi köçkünlər bu tarixi hadisəni yeqin ki, heç vaxt unutmayacaqlar.

Yeri gəlmışkən, cənab İlham Əliyevin prezidentliyi dövründə Bakıda, Beyləqanda, Bərdədə, Yevlaxda, Gəncədə, Qəbələdə, Ağdamda və digər bölgələrdə məcburi köçkünlər üçün onlarla böyük şəhərciklər tikilərk istifadəyə verilib. Ümumiyyətlə, 2001-

müxtəlif güce malik elektrik transformatoru quraşdırılıb.

Bütün bunlar bir daha əyani şəkilde sübut edir ki, qəçqin və məcburi köçkünlərin problemi daim Prezident İlham Əliyevin diqqətindədir. Prezident 2003-2014-cü illerde qəçqin və məcburi köçkünlərlə bağlı keçirilən müxtəlif tədbirlərde 33 dəfə, o cümlədən yeni salınmış yaşayış qəsəbələrinin və məhəllələrinin böyük əksəriyyətinin açılışında şəxsən iştirak edib. Son 20 ilde həcmində görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər

ve sərəncamlar imzalayıb. Prezidentin 23 fevral 2015-ci il tarixli fermanının icrası olaraq, ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması da məhz bu məqsədə xidmət edir. Belə ki, avtomatlaşdırılmış program təminatları sayesində ünvanlı dövlət sosial yardımının ünvanlılıq prinsipi əsasında məhz əhalinin azəmətli hissəsinə yönəldilmiş, bu sahədə şəffaflığın təmin olunması daim diqqətdə saxlanılır. Bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi ünvanlı dövlət sosial yardımının ödənilən ailələrin sayının cari



2014-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,8 milyon kvadratmetr sahəsi olan 89 qəsəbə salınıb, 46 min ailənin (230 min nəfər məcburi köçkü) mənzil-meişət şəraitini yaxşılaşdırılmışdır. Yeni salınmış yaşayış məntəqələrində 146 məktəb, 6 musiqi və 1 inçəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 57 uşaq bağçası, 56 tibb məntəqəsi, 50 mədəniyyət mərkəzi, 2 olimpiya idman kompleksi, 206 ədəd müxtəlif tutumlu su anbarı, 64 ədəd nasos stansiyası tikilib. Həmçinin həmin ərazilərdə 695 kilometr yol, 817 kilometr su, 1526 kilometr hava elektrik, 398 kilometr qaz, 38 kilometr rabitə, 20 kilometr istilik, 76 kilometr kanalizasiya xətti, 157 km drenaj şəbəkəsi çəkilib, 785 ədəd

üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbesində tikilib ki, həmin tədris ocağının rəmzi qırmızı lentini də məhz möhtərem Prezident İlham Əliyev şəxsən kəsib. Həmçinin gücüne görə son 20 ilde ən böyük elektrik yardımstansiyası 2007-ci ildə Ağcabədi rayonundakı "Taxtakörpü" məcburi köçkünlərin şəhərciyində istifadəyə venilən noyabr ayında da azalması ilə müşahidə olunub. Belə ki, öten ay bu yardımını alan ailələrin sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4291 ailə və ya 3,8 faiz azalaraq 108094-e enib. Həmçinin yardım ödənilən ailə üzvlərinin sayı 19947 nəfər (4,1 faiz) azalmaqla 466131 nəfər təşkil edib. Noyabr ayında respublikamızda ünvanlı dövlət sosial yardımının her ailəye ödənilən orta aylıq məbləği öten ilin müvafiq dövrü ilə müqayisədə 15 faiqədə artaraq 153,22 manat olub.

Ünvanlı dövlət sosial yardımını təmin olunan ailələrdəki ailə üzvlərinin 47,6 faizi, yeni 222 028 nəfəri yaşı 18-dək olan şəxslərdən ki, onlardan 5178 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Həmçinin bu yardımının alan ailələrin 30442-si (28,1 faiz)

tərkibində üç və daha çox uşaqlar olur. Ünvanlı dövlət sosial yardımını ödənilən ailələrdə 5441 nəfər 1 yaşadək uşaq vardır ki, onların hər birinə görə əlavə olaraq aylıq sosial müavinət də ödənilir.

Beləliklə, Azərbaycanda məşğulluq imkanlarının artırması, yaşayış seviyyəsinin yüksəlməsi Prezident İlham Əliyevin rehbərliyi ilə sosial sahədə həyata keçirilən siyasetin son dərəcə düzgün və dəqiq proqnozlaşdırılmasının nəticəsidir. Əlde olunan nəticələr həm də ölkənin iqtisadi inkişafının sosial-yönümlü olduğunu və iqtisadi dividentlərin ilk növbədə sosial sahəyə və insan kapitalının inkişafına yönəldiyini göstərir. Belə ki, sosial sahənin prioritet təşkil etməsinin nəticəsi olaraq, sosial-yönümlü xərclər ayrılan dövlət vəsaitləri ilə bəllər artırılır. Məsələn, öten il dövlət bütçəsində bu xərclər 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərcləri üçün 12,6 faiz çox vəsait ayrılib. Bu müsbət tendensiya cari ildə də davam edib. Ölkənin gələn ilki dövlət bütçəsi de sosial yönümlü bütçədir, onun 36,1 faizi sosial məqsədlər üçündür, sosial sahə üzrə vəsait ayırmalar sabit saxlanılmaqla, bir çox istiqamətlərdə sosial ayırmalar üçün vəsaitin artırılması nəzərdə tutulub.

Yeri gəlmışkən, son günlərin ən çox müzakirə olunan devalvasiyadan dolayı ölkədə maliyyə sıxıntılarda inkişafın yaşana biləcəyi bir vaxtda da dövlət başçısı əllil və şəhid ailələrin sosial müdafiəsinin gücləndirmək üçün daha bir qərara imza atıb. Belə ki, Prezident İlham Əliyev dekabrın 21-də "Azərbaycan Respublikasının ərazi bütövlüyü nümunə, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əllil olmuş şəxslərin və şəhid ailələrinin sosial-meişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Həmin sərəncam da dövlət başçısının sosial müdafiəyə ehtiyac olan əhaliyə xüsusi qayğısını, bu sahədə həyata keçirilən

məqsədyönlü siyasetin növbəti əyani təzahürür. Sərəncamın əsasında, həmin kateqoriyadən olan şəxslərin ailələrinin sosial-meişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılib. Həmin vəsait dövlət başçısının 20 iyun 2014-cü il tarixli sərəncamının icrası, yeni nazirlik tərəfindən 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində ucotta alınmış müharibə əllilləri və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə temin edilməsi işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub.

Elxan Salahov